



Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətlı mövqeyinin müdafiə edilməsi

Dağlıq Qarabağın və ətraf rayonlarının Ermənistan silahlı qüvvələri tərəfindən işgal edilməsi nəticəsində xalqımız böyük faciələr yaşayır. Dağlıq Qarabağda ermənilər tərəfindən həyata keçirilən ilk işgal prosesində danişarkən Kərkicahanın işgalini xüsusi qeyd etməliyik. Ermənilər Dağlıq Qarabağın qədim yaşayış məskəni olan və tarixən Azərbaycan türklərinin yaşadığı Kərkicahanı işgal edərək əhalisine divan tutmaqla böyük tarixi cinayətlərə yol veriblər.

V yazı

Tarixçilər qeyd edirlər ki, ermənilər tərəfindən 1989-cu ildən başlayaraq Xankəndidən azərbaycanlı əhalisi deportasiya olunmağa başlayır. Heç bir səbəb göstərməyən ermənilər öz həvadalarının köməyilə bu prosesi həyata keçirirdilər. Təbii ki, bu prosesin baş verməsində keçmiş SSRİ rəhbərliyinin razılığı vardı. Tarixçilərin verdiği bilgiyə görə, ermənilərin silahlı hücumlarına, göstərdikləri teziyilərə baxmayaraq, bir neçə min nəfər əhali isə işgal günündək Kərkicahanda qalır. Öz doğma yurdlarında ermənilər tərəfindən müxtəli zorakılıqlara, təqiblərə məruz qalan Kərkicahanlılar çox böyük problemlər yaşayırlar.

Rəsmi mənbələrde bildirilir ki, Kərkicahan əhalisi gizlince Malibəyli tərəfdən Ağdama, Şuşaya və Bakıya gələrək ermənilərin onların başlarına getirdiyi müsibətləri keçmiş rəhbərliyə çatdırıldılardı. Həmin dövrədə ermənilər Kərkicahanın camaatını qazsız, susuz, işıqsız qoymuşdular və digər ərazilrlərə rabbət yox idi, onlara keçmiş Azərbaycan rəhbərliyindən isə heç bir dəstək verilmirdi. Keçmiş Azərbaycan rəhbərliyindən heç bir dəstək almayan həmin insanların bir çoxu erməni pusqusuna düşür və işgəncə ilə öldürülürdü. Buna isə reaksiya verən tapılmırdı. Ermənilər azərbaycanlılara işgəncələr verir, onları fiziki, mənəvi, psixoloji cəhətdən incidirdilər.

Xankəndi sakini olan Leyla Məmmədova adlı bir şəxsin metbuata dedikləndə: "1990-ci ildə mən kolxozda işləyirdim və Kətükəndən Xankəndiye gəldim. Yolum Quşçuların erməni pusqusundan keçirdi. Orada erməni əsgərləri bir qızın başını kəsmiş, digərini isə asmışdırlar". Bütün bunları açıq şəkildə baş verirdi, amma erməni daşnaklarının qanunsuz əməlləri, cinayətləri cəzasız qalırdı.

Məlumatlara görə, 1991-ci il dekabrın 29-u,



Ermənistanın azərbaycanlılara qarşı soyqırımlar tarixi

birləşdirmişdilər. Azərbaycanlılar yaşayan bu qədim kənde şəhər tipli qəsəbə statusu verilmişdi. Xankəndi şəhərini vaxtile Qarabağ xanı Pənahəli xanın oğlu Mehdiqulu xan Kərkicahan yaxınlığında salmışdı. Oykonim mənbələrdə Kərkican və ya Kirkican kimi qeydə alınır. Əsl Kərkican olan bu etnotoponim kərtayfa adından və yer, məkan bildirən can topoforamantından ibaret olub, "kərkicə tayfasının məskəni" mənasındadır.

Qeyd etdiyimiz kimi, Kərkicahan uğrunda döyüslərdə 150-dən çox azərbaycanlı, 40 qadın və 110 kişi şəhid olub. Həmin vaxt kəndin müdafiəsi yerli əhali, polis və yenice yaranmış Azərbaycan Ordusunun bir qrup əsgəri tərəfindən təşkil olunmuşdu. Lakin bu müdafiə qüvvələri Xankəndi istiqamətindən qəsəbəyə doğru hücuma keçən erməni silahlılarının istifadəsində hərbi texnika və ağır silahlar olduğundan, son nticədə geri çəkilməye məcbur oldular. Bununla belə, pis silahlı olmuş Azərbaycan əsgərləri bir müddət erməni silahlılarının hücumlarının qarşısını aldılar və bunun hesabına dinc əhali qəsəbədən çıxa bildi. Kərkicahan kəndi uğrunda gedən

döyüslər haqqında rejissor Ceyhun Mirzəyev tərəfindən "Feryad" bədii filmi çəkilib.

SSRİ dövründə Kərkicahan 1922, 1939, 1959, 1978 və 1990-ci illerdə zavod və fabrikler açılır. 1930-cu ildə Qarabağa yenidən erməni əhali yerləşdirilir və onların xeyli hissəsi də Kərkicahanaya getirilir.

İkinci Dünya Müharibəsində kərkicahanlılar da yaxından iştirak ediblər. Xankəndi Hərbi Komissarlığının arxivlərində də göstərilir ki, Kərkicahan ərazisindən ümumi 161 kişi və 2 qadın savaşda iştirak edib. Onlardan yalnız bir nəfər məshəti türk olub, qalanları isə azərbaycanlı idi. 79 nəfər həlak olub. Onların 20-si itkin düşüb. 64-ü isə əllilik dərəcəsi alıb. Bundan da göründüyü kimi, ermənilər həmin dövrə Kərkicahanada yaşamayıblar.

Kərkicahan sakınları repressiyadan da ciddi əziyyət çəkiblər. Belə ki, SSRİ dövründə repressiya qurbanlarının sayı gizlədirildi. Lakin SSRİ dağlıqlıdan sonra bir neçə azərbaycanlı tədqiqatçı Moskvaya üz tutub və arxiv sənədlərini yoxlayıb. Arxivlərdə SSRİ-nin hər bir kəndindən neçə nəfərin repressiya qurbanı olması barədə məlumatlar

var. Həmçinin, Kərkicahanadan. Ümumiyyətlə, biz bu repressiyaları araşdırıldıqda görə bilarık ki, repressiya olunan şəxslərin bir çoxu erməni satqınılığından zərər görüb və ya ermənilərə müqavimət göstərən zaman üstüne damğa vurulub.

1930-cu illerdə Ermənistandan Qarabağa axışan ermənilər azərbaycanlılara evlərinə göz dikir, evləri, tarixi yerləri dağıdırıldılar. Azərbaycanlılar buna qarşı çıxan zaman ermənilər hay-küy salaraq rəhbərliyə məktublar göndərildilər: "Türklər bizi qırı!". Buna görə də günahsız adamları qurban edirdilər. Hamçinin, Stalin rejimi hər zaman ermənilərin dayağı idi. 1920 və 1932-ci illərin repressiyası zamanı Kərkicahan itki verməyib. 1921-ci ildə yalnız bir nəfər - Əli Allahyar oğlu Ağamalıyev qurban olub. Az.ÇK-nin Kollegiya iclasının materiallarına əsasən (materiallar Moskvadadır), 1923-cü ildə haqsız yere öldürülən 89 nəfərin 21-i Dağlıq Qarabağdan, onların da 8-i Xankəndi və ətraf yaşayış məntəqələrindəndir.

1931-ci ildə Kərkicahanın baş axundu Sahibi Qəhrəman oğlu Hacı Qulu repressiya qurbanı olub. 1935-ci ildə isə Kərkicahanın bir ailənin üzvü olan 3 nəfər rep-

ressiyaya məruz qalıb: İsləmov Çələbi Məmməd Qərib oğlu, qaynı Çopur Kərim və kiçik qardaşı İsləmov Matan Murtuz oğlu. Sənədlərdə qeyd olunub ki, onlar şəhər ərazisində panika və iqtisəşlər yaratmaqdə suçlanıblar. Ən çox itki 1938-ci ildə baş verib. Həmin il Kərkicahanın 9 nəfər şəxs, ümumi Xankəndi və tərkibindəki yaşayış məntəqələrindən isə 23 nəfər repressiya qurbanı olub. Əlbəttə, bütün bu işlərdə də soyumuzu kəsməyə həris olan erməni daşnaklarının "xidmətləri" olub.

1960-ci və 1991-ci illərdə Kərkicahanada məktəblər açılır. Bu dövredə qədər isə mədrəsə və xan qızı Natəvanın evində məktəb fəaliyyət göstəridi. 1950-1970-ci illərdə yanğınsöndürme idarəsi, ATS, bağça, klub, su və qaz idarələri, stadion, 2 park, 2 hotel, pansionat, SES və bir çox idarə yaradılır. Kərkicahan həm də Azərbaycanın əsas kurort yerlərindən biri idi.

İradə SARIYEVƏ
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Külliyyi İnformasiya Vasitələrinin İnkışafına Dövlət Dəstəyi Fondunda maliyyə dəstəyilə çap olunur.